



## Ayxan Ayvaz

**V**aqif Səmədoğluyla tanışlığının tarixçisi ələ də qədim deyil. Mən onda biş yeri təzəcə tərəmiş gənc idim. Cox həvəslə bir gənc. Hər gün oxuyur, vaxtaşırı yazirdim.

Tələbəlikdə "Mərkəz" qəzetində ədəbiyyat səhifəsi hazırlayırdım. İlk müsahibəni Vaqif Səmədoğludan almağı düşünürdüm. Zəng etdim. Dedi: "Ayxan bala, vaxtim azdi". Ondan bir-iki söz qopartmaq da qənimet idi. Dedim: "Vaqif müəllim, telefonadaca bir neçə sual verim, olsun müsbəhə".

Və o qısa müsahibədən bircə məqam yadimdadır.

Soruşmuşdum: "Vaqif müəllim, Azərbaycanda hansı yazıçı, şairləri bəyənirsiniz?"

Vaqif Səmədoğlunun cavabını başlığa çıxarmışdım: "Ayxan bala, indi birləri deyəcəm, o birini yox, inciyəcəklər. Mən cəhənəm, dədəmi sövəcəklər".

O zaman bu kişini çox sevmişdim. Sonralar bir neçə dəfə də qarşılaştıq Vaqif müəllimle. Həmişə də məni sancıdan vax keçmirdi. Düzü, mən də öz yumor atımı səyirdirdim, amma heyf ki, ona çata bilmirdim.

Cox qəribədir: bu qədər səhbətimiz

olub şairlə, amma birlikdə şəklimiz olmayıb. Bəlkə də onun həmişə sağ qalacağına inandığım üçün heç şəkil çəkdirmək ağlımdan keçmeyib. Ya da, səhbətlərimiz o qədər doyumlul olub ki, şəkil çəkdirməyə fürsət tapmamışıq.

Onda Facebookun təzə-tər vaxtları idi, Vaqif Səmədoğlu da özüne bir profil açmışdı. Yaşlı birlərin buralarda "vaxt öldürməyi" hamıımıza qəribə gəlmüşdi. Sözümüz onda yox. Size bir ehvalat danışacam. Diqqət növbəti abzası.

Bir qız oxuyurdu bizim fakültədə. Sadə qız idi, elindən kitab düşmürdü. Allah haqqı, oxumadığı bədii əsər qalma-

lu bizim universitetdə tələbələrlə görüşə geldi. İlk sıralarda da bu qız, parıltılı gözlərinin Vaqif müəllimə dikmekdə.

Vaqif Səmədoğlu diqqətlə qızı baxdı, baxdı, sonra qımışdı:

- Sən o qızsan?

Qız şaşırıldı:

- Hansı qız?

- Mənə Facebookda yazmışdım ki, nə özünü Vaqif Səmədoğlu kimi aparırsan?

Bizdə can qalar? Güllüsədaları altında qızın utanıb qızarması səhnəsini görünüzün qabağına getirin. Getirdiniz? Onda keçək növbəti abzası.

Yazıçı-şairlərin "yeyib-içmə" məcli-

si:

- Vaqif müəllim, Moşu Səməd Vurğun deyil ki?

Eynəyinin arxasından gözləri bərəldi. Amma özünü ələ vermədi:

- Dədəmi qatma... - şəhadət barmağını yuxarı qaldırdı və bununla da səhbətə xətm verildi.

O gün çox peşman olmuşdum. Zəng edib üzrxahlıq da etmişdim. Demişdim: "Vaqif müəllim, sərxoş idim, siz allah başı şayələyin". Vaqif Səmədoğlunun cavabı: "Problem deyil, Ayxan bala. Onsuz bunu sənnət gözləyirdim. Narahat olma".

Bir gənc yazar bu qədər nakouta necə dözb, bilmirəm.

Gələk, Vaqif müəllimin növbəti sancamasına...

Deməli, təqdimatların birində Vaqif Səmədoğluyla bir gözəl xanının ayaqüstüşü şirin-şirin səhbət etdiyini gördüm. Vaqif müəllimi gördüyüne sevindim, tez yaxınlaşınca sənəmləşdim. Təzəcə ağzımı açımışdım ki, şair sözümüz yarida kesdi:

- Ayxan bala, ömrümə az qalıb. İcazə ver, son günlərimi gözəl xanımların əhatəsində keçirim.

Deyən gərək: "Ayxan bala, bu sənə lazımlı idir?"

Uzun illərdən sonra, Vaqif Səmədoğlu bu dünyadan köçəndə qızı ilə müsahibə eləmişdim. Qızı deyirdi ki, xərçəng olduğunu biləndə mənə zəng eləmişdi.

Yenə də yumru öz işini görmüşdü:

"Qızım, gələndə pive al. Xərçəng məndə var".

75 yaşlı tamam olanda Seyran Səxavət zəng edib ona. Deyib:

- Vaqif, yubileyində, uşaqları da yiğ başına, bunu yaxşıca yuyaq.

Vaqif Səmədoğlunun cavabına baxın:

- Seyran, inşallah, bu yaxılarda yiğisib mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.

O, xəsteliyi və ölümü ilə həmişə zarafatlaşdı. Eynən mənimlə zarafatlaşlığı kimi. Ölümüne az qalmış demişdi: "Hamınıizi defnime gözləyirəm".

Bu bir az tükürpedici zarafat idi...

Mən Vaqif Səmədoğlunu həmişə bələcə də xatırlayacağam. Yumor atının tərkində bize gülümsəyən doğma simasıyla...

## Vaqif Səmədoğlunun tükürpedən zarafatı

mışdı. Heyrət edirdim onun zəkasına.

Özü də Vaqif Səmədoğlunun dəlisidi. Əzberə şeirləriñ deyirdi. Ona bir dəfə xoş xəbəri çatdırıldım: "Vaqif Səmədoğlu Facebookdadı". İnanmadı. Elə bildi məzəlonıram. Profili axtarıb dostluq atdı, Vaqif Səmədoğlunun profilində cinayətin izini axtaran xəfiyyə kimi axtarışlara başladı. Məqsədi saf idi: bilmək istəyirdi ki, bu saxta Vaqif Səmədoğludu, yoxsa həqiqi.

Və nəticədə qərarə geldi: profil saxtadır, kimse "layk" tutmaq üçün belə bir hesab açıb.

Yaman qəzəbləndi qız. Vaqif Səmədoğlunun inboxuna yazdı.

Yazışmaya diqqət:

- Eyi! Sən kimsən?
- Qızım, başa düşmədim.
- Sən özünü Vaqif Səmədoğlu hesab edirsin? Yalansə...

- Qızım, vallah Vaqif Səmədoğluyam...
- Yalan danışma. Sən kim, Vaqif Səmədoğlu kim. Utanmaz!

Və dərhal blok...

Aradan siz deyin bir, mən deyim iki ay keçdi, təsadüfə bax ki Vaqif Səmədoğ-

siydi. Mən qabaqcadan içmişdim, başım dumanlıydı. Ora da içkili gəlmışdım. Əyri-üryü yerişimlə Vaqif Səmədoğlunun hüzuruna çıxb Gülümşündüm. Və onun siqarına təref əyləib bir gile götürmək istədim.

Mənə nə desə yaxşıdır? Quruyub qaldım. Sakit səslə dedi:

- Bunu çəkmək üçün nə yazmışan?

Vaqif müəllimin bu atmacasını sinirdim, amma içimde bir xal qaldı. Başqa bir görüsə onunla zarafatlaşmaq istədim. Dediym ki, her dəfə Vaqif Səmədoğlu məni sancırdı, mən də bundan əsəbileşib növbəti qarşılaşmada yumor silahımı işə salırdım.

İndi diqqət dialoqa:

- Vaqif müəllim, "Bəxt üzüyü" filmi, sizcə, çox mənəsiz film deyil?
- bu mənim atmacam.

- Filmdi də... Çəkiblər. - təmkinlidir hələ.

- Siz yazmısınız axı. - daha bir zərbə endirməkdəyəm.

- Əşsi, yazmışam da... - aćması: "yaxanı məndən çek".

Və dialoqumuzun kulminasiya nöqtə-